



Prezident İlham Əliyev Qazaxıstanın Astana şəhərinə səfər edib

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasim-Jomart Tokayevin dəvəti ile ŞəT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astana şəhərə gəlib.

Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.

Həmin gün Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

Görüşdə çıxış edən Rusiya Prezidenti Vladimir Putin qarşılıqlı iqtisadi-ticari fəaliyyət üzrə əlaqələrin müsbət iştiqamətde inkişaf etdiyini deyib: "İnfrastruktur sahəsindəki planlarını qeyd etmək istədim və təbii ki, burada indi birinci yerdə məlum Şimal-Cənub magistralıdır. Digər iştıqamətlərdə, o, cümlədən enerji və sənaye sahələrində əməkdaşlıq imkanları var... Mən humanitar sahəni de qeyd edəcəyəm. Mənce, Azərbaycanda Rusiya Mədəniyyəti Günləri yenice başa çatıb. Mən Sizin rus dilinin dəsteklənməsinə şəxsi xüsusi diqqətinizi həmişə qeyd edirəm. Azərbaycanda rus dilində 300-dən çox məktəb fəaliyyət göstərir, gənclərə və uşaqlara rus dili öyrənilir. Bu, gələcəkdə əlaqələrimizin qorunub saxlanılması və inkişafi üçün yaxşı zəmin və perspektivlər yaradır".

Prezident İlham Əliyev çıxışında həm keçən il, həm də bu il əmətə dövriyyəsinin artması ilə hər iki ölkənin iqtisadiyyatlarının feal qarşılıqlı fəaliyyət göstərdiyini bildirib: "Sevindirici həldir ki, həmçinin məlli valyutalarda qarşılıqlı hesablaşmalar artır. Bu, Azərbaycanın Rusiyaya ixracında artıq 70 faizdən çoxdur, Rusyanın Azərbaycana ixracında isə 50 faizə yaxındır. Beləliklə, Sizinlə bir neçə il əvvəl danışdıqlarımız artıq uğurla heyata keçirilir. Humanitar əməkdaşlıq həmişə qarşılıqlı fəaliyyətimizin demək olar ki, əsasını təşkil edib. Sizə minnətdəram ki, Azərbaycanda rus diline, rus mədəniyyətinə, ədəbiyyatına olan münasibəti həmişə qeyd edirsiniz və yüksək qiymətləndirirsınız. Azərbaycanda böyük uğurla keçirilen Rusiya Mədəniyyəti Günüleri də bunu bir daha təsdiqləyir".

Görüşdə Rusiya Prezidenti Vladimir Putin Ermenistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına və sülh gündəliyinin irəli aparılmasına daim destək verməyə hazır olduğunu qeyd edib.

Dövlətimizin başçısı Ermenistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat verib.

Söhbət zamanı energetika, nəqliyyat, gəmiçilik, əczaçılıq, avtomobil sənayesi sahələrində əməkdaşlıq, Rusyanın avtomobil istehsal edən müxtəlif şirkətləri tərəfindən Azərbaycanda istehsalın təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyadan Azərbaycana gələn turistlərin sayında artım və Azərbaycanda Rus Dram Teatrının fəaliyyət göstərdiyi qeyd edilib.

Astanada Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasim-Jomart Tokayev ilə görüşü keçirilib.

Prezident Kasim-Jomart Tokayev Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında görməkdən məmən olduğunu deyib: "Belkə də bir müddət sonra Azərbaycan ŞəT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz etmir, eksinə, Sizin tərəfinizden müvafiq istek varsa, onu dəstəkləyir".

Qazaxıstanda Sizi Azərbaycanın şəksiz Lideri, görkəmli dövlət xadimlərindən biri kimi tanrıylar. Açıq deyirom ki, biz Qazaxıstanda Sizin ölkənizdə baş verən bütün dəyişiklikləri böyük maraqla izləyirik, bu dəyişikliklərə ərkəndən sevinirik. Əlbətə, sözsüz ki, burada Sizin böyük şəxsi rolunuz var ve onu yüksək qiymətləndiririk".

Prezident İlham Əliyev Qazaxıstanlı həmkarına ŞəT-in Zirvə toplantısında iştirak etmek üçün davetinə görə minnətdərlərini bildirib. Qeyd edib ki, hər iki ölkənin müzakirə etdiyi və razılışlığı bütün iştıqamətlər üzrə müsbət dinamika elədə olunub.

Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının da ölkələrimizin gündəliyində prioritet iştıqamətlərini bildirib: "Sevindirici həldir ki, həmçinin məlli valyutalarda qarşılıqlı fəaliyyətimizin demək olar ki, əsasını təşkil edib. Sizə minnətdəram ki, Azərbaycanda rus diline, rus mədəniyyətinə, ədəbiyyatına olan münasibəti həmişə qeyd edirsiniz və yüksək qiymətləndirirsınız. Azərbaycanda böyük uğurla keçirilen Rusiya Mədəniyyəti Günüleri də bunu bir daha təsdiqləyir".

Prezident İlham Əliyev Kasim-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın inkişafının, Beynəlxalq səviyyədə nüfuzunun artmasına, ölkədə həyata keçirilən siyasi-iqtisadi islahatların dəst və qardaş Azərbaycanı da sevindirdiyini bildirib, bu münasibətlə təbriklərini çatdırıb.

Qazaxıstan Prezidenti qeyd edib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazırlırdır.

Söhbət zamanı Orta Dəhlizin inkişafı istiqamətində nailiyyətlər qeyd olunub, Birgə İnvestisiya Fondu ilə əlaqədar imzalanacaq anlaşma memorandumunun əhəmiyyəti bildirilib və bu xüsusi da artıq konkret layihələrin icrasına dair aidiyəti qurumlarla tapşırıqlar verildiyi diqətə çatdırılıb.

Humanitar sahədə əməkdaşlığı da toxunulub, Qazaxıstan Mədəniyyət Günlərinin Azərbaycanda

üçrətli keçirildiyi, Azərbaycan Mədəniyyət Gündərinin isə bu ilin sentyabrında Qazaxistanda keçiriləcəyi vurgulanıb.

Həmin gün Astanada imzalanmış "Azərbaycan Investisiya Holdingi və "Samruk-Kazina" Milli Rifah Fondu" Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi"nin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasim-Jomart Tokayevin iştirakı ilə mübadiləsi mərasimi olub.

Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü keçirilib.

Görüşdə qeyd edilib ki, Çin-Azərbaycan əlaqələri semimiyətə və qarşılıqlı etimadə esaslanır. İki ölkə arasında əməkdaşlıq səmərəli nticicələr verib və daha zəngin strateji məzmuna çatıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən "Azərbaycan Respublikası ile Çin Xalq Respublikası arasında strateji tərəfdəşligin qurulması haqqında Birgə Beyannamə" qəbul olunub.

Iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiye Respublikasının Prezidenti Recep Tayyib Erdoğan və Pakistanın İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəflı görüş olub.

Söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiye Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəflı formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurgulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütemadi karakter daşıyacağına əmlinilik ifadə edilib.

Azərbaycan, Türkiye və Pakistanın tarixi-dini köklər və qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olduğu xüsusi vurgulanıb.

Azərbaycan, Pakistan və Türkiye arasında parlamentlərin sədrleri, xarici işlər nazirləri səviyyəsində üçtərəflı formatların artıq mövcud olduğu və bu əsəndə əvvəller bir sıra görüşlərin keçirildiyi diqətə çatdırılıb.

Azərbaycanın orazi bütövlüyünü və suvereniliyini tam şəkildə təmin etməsi bir daha vurgulanıb. Regiondan kənar ölkələrin Cənubi Qafqazda militarizasiya siyaseti aparmasından narahatlıq ifadə edilib.

Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, 2021-ci ilde üç ölkənin xüsusi təyinatlarının iştirakı ilə "Üç qardaş" şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurgulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan son-

ra da mütemadi qaydada keçirilməsi təklif edilib. Təklif məmənluqla qəbul olunub. Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsəlesi vurgulanıb.

Dövlətimizin başçısı Türkiye Prezidentini və Pakistanın Baş nazirini COP29-da iştiraka bir dəvət edib.

Prezident Recep Tayyib Erdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif dəvəti məmənluqla qəbul ediblər.

Iyulun 4-de Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞəT plus" formatında keçirilən görüşdə iştirak edib.

Dövlətimizin başçısı çıxışında Azərbaycanın ikinci dəfə ŞəT-in Zirvə toplantısına dəvət olunduğu qeyd edərək, bunu Azərbaycanla üzv dövlətlər arasında inkişaf edən tərəfdəşligin göstəricisi kimi qiymətləndirib: "Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞəT-ə üzv dövlətlər arasında əməkdaşlığın qəvib sahəsinə təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərməyələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilək imkanı verib... Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizlərinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturunu hazırlı və uğurla fəaliyyət göstərir".

Prezident İlham Əliyev 2023-cü ilin sentyabrında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsi məsələsinə de diqət çəkib: "Bununla da beynəlxalq hüquq və tarixi adalet bərpa olundu. Azərbaycan Ermenistanın otuz il ərzindən təqib olunmuş BMT Tehlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vəsaitlərə təmin etdi. Azərbaycan multilateralizmi feal şəkildə destəkləyir. Biz 2019-2023-cü illərdə Qosullama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institutional inkişafına töhfə verdik, üzv dövlətlərin destəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoymuşuk. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq inşiqametində ŞəT ilə işi davam etdirəcəyik. Mən artıq ŞəT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlaşmış və həmkarları noyabrda Bakıda görəcəyime ümidi edirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanə səfəri iyulun 4-de başa çatıb.

Ulu öndər Heydər Əliyev haqqında Xalq yazıçısı Elmira Axundovanın kitablarının təqdimatı



Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasının Xalq yazıçısı, Əməkdar jurnalist, tərcüməçi, ədəbiyyatşunas, fil.ü.f.d. Elmira Axundovanın yeni nəşr edilmiş 2 cilddən ibarət "Aranızda ən böyük dissident mən idim! Heydər Əliyev və yaradıcı ziyanlılar" ("Самым большим диссидентом среди вас был я! Гейдар Алиев и творческая интеллигенция") və "Ədəbi gəzintilər: Zaman... Süjetlər... Düşüncələr" ("Литературные странствия: Время Сюжеты Мысли") adlı kitablarının təqdimat mərasimini keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Xalq rəssamı akademik Ömer Eldarov, Xalq artisti professor Xuraman Qasımovanın sədri Rəşad Məcid, AMEA-nın Rəyasət Heyeti aparatinin söbələrinin, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, AMEA-nın Fəlsəfə və Sosio-Logiya İnstitutunun, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəleri və KIV əməkdaşları iştirak ediblər.



Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tanınmış ədəbiyyatşunas Elmira Axundovanın Azərbaycanda və onun hündürlərindən kənarda professional publisist kimi qəbul olunduğunu vurğulayıb. Elmira Axundovanın Ulu Öndər Heydər Əliyev haqqında birinci sənədi bioqrafik romanın müəllifi olduğunu qeyd edən Akademiya rəhbəri vurğulayıb ki, təqdimati keçirilən kitablar bir-birini tamamlayaraq ölkənin görkəmli şəxsiyyətlərinin, ziyanlılarının Ulu Öndərə münasibətlərinə dair müsahibə və oşerkdir, Heydər Əliyev epoxasının mühiti ve müasirleri ile birlükde

strategiyasını, siyasetini göstərərək unikal şəkillərlə zəngindir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, yazıçı Elmira Axundova Ümummilli Liderin siyasi coğrafiyasından bəhs edən əsərləri ilə alternativi olmayan qiymətli mənbələrin müəllifidir və Dövlət Mükafatına layiq görülmüş 6 cilde, 7 kitabdan ibarət "Heydər Əliyev. Şəxsiyyət və zaman" epopeyası onun şah əsəridir.

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdürü professor Asif Rüstəmli "Xalq yazıçısı Elmira Axundovanın yeni kitabları: dahi şəxsiyyətə və əbədi mövzula-

ra yenidən baxış" mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə, həmçinin Xalq rəssamı akademik Ömer Eldarov, Xalq artisti professor Xuraman Qasımovanın, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AMEA-nın Fəlsəfə və Sosio-Logiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədetli, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Lala Həsənova və "Qobustan" jurnalının baş redaktoru Pervin Nurləliyeva çıxış edərək Xalq yazıçısı Elmira Axundovanın əsərlərinin Heydər Əliyev ərinin öyrənilməsi üçün dəyərlər mənbə olduğunu qeyd ediblər. Vurğulanıb ki, Heydər Əliyev yaradıcı insanlara hemiŞe xüsusi hərarətə yanaşıb, onların problemləri ilə daim maraqlanıb. Çıxışlarda, həmçinin müəllifin görkəmli siyasetçinin milli mədəniyyətin inkişafındakı xidmətlərini hərtərəflə işıqlandırırdıq da etraflı qeyd olunub.

Sonda çıxış edən Xalq yazıçısı, fil.ü.f.d. Elmira Axundova təqdimatı keçirilən əsərlərinin ərsəyə gəlme prosesindən danışib, tədbirin təşkilinə görə Akademiya rəhbərliyinə və iştirakçılara dərin minnətdarlığını bildirib.

Mahmud Kaşgari "Divanü lüğat-it-türk" - 950



AMEA-nın Əsas binasında Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə "Mahmud Kaşgari "Divanü lüğat-it-türk" - 950" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türk Dil Qurumunun başçısının fevralın 14-də andırmış mərasimindəki çıxışı zamanı Türk dünyası ilə əməkdaşlığı dövlət siyasetində əsas prioritet kimi müəyyənləşdirildiyini və Türk Dövlətləri Teşkilatını vahid bir aile kimi təsvir etdiyi bildirib. Alim indiki tarixi mərhələnin Türk dünyası ilə integrasiyasiın genişlənmə imkanlarının da ha da möhkəmənəsinə xidmet etdiyiğini söyləyib, bu istiqamətdə AMEA-da da mühüm işlərin görüldüyü deyib.

Konfransda giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlət başçısının fevralın 14-də andırmış mərasimindəki çıxışı zamanı Türk dünyası ilə əməkdaşlığı dövlət siyasetində əsas prioritet kimi müəyyənləşdirildiyini və Türk Dövlətləri Teşkilatını vahid bir aile kimi təsvir etdiyi bildirib. Alim indiki tarixi mərhələnin Türk dünyası ilə integrasiyasiın genişlənmə imkanlarının da ha da möhkəmənəsinə xidmet etdiyiğini söyləyib, bu istiqamətdə AMEA-da da mühüm işlərin görüldüyü deyib.

Türk dünyasının en qiymətli kitablarından biri olan Mahmud Kaşgarının məşhur "Divanü lüğat-it-türk" əsərinin Azərbaycanda çap olunmasına əhəmiyyətli hadisə kimi deyərləndirən alim beynəlxalq tədbirin Türk dövlətlərinin dostluğunun, birliliyin da ha bir parlaq nümunəsi olduğunu vurğulayıb. AMEA rəhbəri ana dilimizdə işiq üzü görən qayna-

ğın bundan sonra geniş tədqiqat obyektiinə çevriləcəyini vurğulayıb.

1926-ci il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayı xatırladan akademik İsa Həbibbəyli bildirib ki, burada qurultaya XX əsrin əvvəllerində türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub, latin əlifbasına keçidə bağlı qərarlar qəbul edilib. O, Türk dövlətlərinin ortaq əlifbasının yaradılması, türkoloji elmlər sisteminin inkişaf etdirilməsi, beynəlxalq miqyasda integrasiya proseslerinin daha da genişləndirilməsi kimi məsələləri 2026-ci ildə baş tutacaq ikinci Türkoloji Qurultaya töhfə kimi deyərləndirib.

Akademik İsa Həbibbəyli müsəlman dünyası üçün ən böyük təməl kitabın "Quran-Kərim" olduğunu, ondan sonra ədəbiyyatda və ictimai fikirdə Türk dünyasını birləşdirən bir neçə möhtəşəm əsərin meydana çıxdığını deyib. Bildirib ki, "Quran-Kərim"dən sonra Türk dünyası üçün ən böyük bedii əsər "Kitabi Dədə Qorqud", ən böyük elmi əsər isə "Divanü lüğat-it-türk"dür.

AMEA prezidenti "Divanü lüğat-it-türk" əsərinin ilk dəfə erəb dilindən Azərbaycan dilinə özbek əsilli məşhur Azərbaycan alimi Xalid Səid Xocayev tərefindən tərcümə edildiyini diqqətə çatdırıb. O, Xalid Səid Xocayevin bu kitabın tərcüməsinə görə "eksinqılıb pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs" damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnəməyə məhkum edildiyini və bununla da əsərin itmiş hesab olunduğunu bildirib. Alim "Divanü lüğat-it-türk" əsərinin 86 ildən sonra -

2023-cü ildə Dilçilik İnstitutunun arxivində tapıldıqını qeyd edib.

Akademik İsa Həbibbəyli bu əsərin türk dillərinin tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayiseli qrammatikasını tərtib etməkdə əvəzsiz mənbə olduğunu vurğulayıb. O, cari ilin mart ayında geniş ictimaiyyətin iştirakı ilə ADA Universitetində kitabın təqdimatının keçirildiyini, həmçinin iyunun 24-də Qırğızıstanın Bişkek şəhərində "Yazılışının 950-ci ildönümündə "Divanü lüğat-it-türk: Türk dünyasının ortaq deyəri" mövzusunda beynəlxalq konfransın təşkil olunduğu diqqətə çatdırıb. AMEA rəhbəri cari ilin dekabrında isə "Divanü lüğat-it-türk"ün 950 illik yubileyinin UNESCO çərçivəsində qeyd olunacağını vurğulayıb.

Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək "Divanü lüğat-it-türk" əsərini Türk dünyası haqqında dolğun məlumatların toplandığı "Türkistan" adlandırb. Bildirib ki, nəşrde XI əsrde türkələrin yaşaması haqqında məlumatlar yer alıb, bugünkü Türk xalqlarının tarixi geniş əks olunub.

"Divanü lüğat-it-türk" əsəri türk dillərinin qrammatikası, zamanın ensiklopediyasıdır", - deyən professor Nadir Məmmədli vurğulayıb ki, kitabda ən yüngül dilin oğuzların dili olduğunu qeyd edilib.

O, həmçinin kitabın Osmanlı dövrüne gelib çıxmış tarixçisi barədə məlumat verib. Direktor kitabın tərcüməsinə Azərbaycan türkologiyasının tarixində yeni mərhələnin başlangıcı kimi deyərləndirib.

Diqqətə çatdırılbı ki, Mahmud Kaşgari "Divanü lüğat-it-türk" ensiklopediyasında türksoyu xalqların

dil-ağzı özəlliklərini, lehcələrini, milli-mədəni varlığıni toplamış, dövrüne uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir. Əsər yalnız lügət deyil, türk təfəllərinin dil-lehçə fərqərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətin öyrənməyə imkan verən, XI əsrin əvvəllerində türk təfəllərinin lehcələri haqqında geniş məlumat verən dialektoloji-ətnoloji kitabdır.

Tədbirdə Türk Dil Qurumunun başçısının professor Osman Mert və Özbəkistan Respublikası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru professor Bahrom Abdusalimov çıxış edərək "Divanü lüğat-it-türk"ü keçmişimizi, dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından qiymətli əsər kimi səciyyələndiriblər. Vurğulanıb ki, bu əsərlə türkliyün, türk qrammatikasının temili qoyulur.

Daha sonra akademik Nizami Cəfərovun "Mahmud Kaşgarının tədqiqat metodu haqqında", professor Mahirə Hüseynovun "Mahmud Kaşgari "Divan" və türk dillərinin qrammatikası" və professor İsmayılov Kazimovun "Mahmud Kaşgari "Divan" və müasir türk dilleri" adlı məruzələri diniñlib.

Konfransda, həmçinin Milli Məclisin deputati, Mahmud Kaşgari adına Beynəlxalq Fondu prezidenti fəlsəfə üzrə fəlsəfə doktoru Cavansir Feyziyev, şair-tərcüməçi Elxan Zal Qaraxanlı, tənqidçi və ədəbiyyatşunas Əsəd Cahangir çıxış edərək "Divanü lüğat-it-türk"ün dünya tarixində yazılımış ilk türk lügəti olduğunu bildiriblər. Qeyd olunub ki, bu əsər yazıldığı dövrün xarakterik cizgilərini müəyyənledir, min il öncəki döşəncəni bu gənə getirən, tənidan mötəbər bir qaynaqdır.

Süni intellekt fəlsəfəsində Azərbaycan-Türkiyə araşdırırmalarının perspektivləri

AMEA-nın Fəlsəfə və Sosio-
logiya İnstitutunda Türkiyə
və Rusiya alımlarının iştirakı
ile "Süni intellekt fəlsəfəsin-
də Azərbaycan-Türkiyə araş-
dırırmalarının perspektivləri"
mövzusunda beynəlxalq el-
mi konfrans keçirilib.

AMEA-nın prezidenti akademik
İsa Həbibbəyli konfransı giriş sözü
ilə açaraq bildirib ki, TÜBİTAK-in
başında Türkiye olmaqla, Türk dünyasında
və eləcə də dünyada elmin in-
kişafında mühüm rol var və Akade-
miyanın mövcud strukturunu çərçivə-
sində qurumlarımıza arasında yeni
sahələrdə əməkdaşlıqları genişlə-
nib.

Son vaxtlar Akademiyada elek-
tron xidmətlər şəbəkəsinin genişlən-
dirilməsi istiqamətində mühüm ad-
dişimlərin atıldığı, AMEA-da "Elek-
tron Akademiya" şöbəsinin yaradıl-
dığını diqqətə çatdırıban akademik İsa
Həbibbəyli bu sahədə TÜBİTAK-in
təcrübəsindən yararlanıldığını, birgə
elektron layihelerin həyata keçirildi-
yini qeyd edib.



Sonra mövzu ilə bağlı çıxış
edən Fəlsəfə və Sosio-
logiya İnstitutunun direktoru f.e.d., professor
İlham Məmmədzadə çıxışında büt-
tün sahələrdə olduğu kimi, fəlsəfə-
nin də birbaşa süni intellektlə bağı-
lı olduğunu vürgüləyib: "Fəlsəfə bu
gün süni intellektlən kənardə qala
bilməz, onsuz mümkün deyil. De-
mək olar ki, elə sahə yoxdur ki, sü-

ni intellektin xidmətlərindən yarar-
lanmasın. Hər şey inkişaf edir, mo-
dernləşir. Belə olduğu təqdirdə biz
alımlar də öz işlərimizi inkişaf et-
dirmək üçün süni intellektlən fay-
dalanañırıq".

Professor insanların süni in-
tellektlən hansı formada faydalana-
ması, bunun nəticəsində yara-
na biləcək problemlərin aradan

qaldırılması üçün alımların, xüsusi-
sələ filosofların geniş elmi təhlillər
apararaq müəyyən elmi neticələr
ortaya qoymasının zəruriliyini
vurğulayıb, bu işlərin sistemli şe-
kildə aparılmasının öneninə toxu-
nub. İ.Məmmədzadə süni intellek-
tin mahiyyəti, onun şüur və təfəkkür-
kürə münasibəti, intellekt və süni
intellekt arasındakı fərq məsələlə-
rə

ri ilə ciddi maraqlandıqlarını qeyd
edib.

"Süni intellektin fəlsəfəsində
şürun rolu, qnesoloji və epistemoloji
subyektlər, etika, etikada şürun
rolu, medianın sosiologiyasını yarat-
maqdır", - deyə İlham Məmmədzadə
söyleyib.

Sonra mövzu ilə bağlı Əli Aba-
sov "Süni intellekt və gender", Tür-
kiyənin Atatürk Universitetinin pro-
fessoru f.e.d., Kerem Karabulut
"Türkiyə və Azərbaycanın yapay ze-
ka çağına hazırlanması", Rusiya
Dövlət İdarəetmə Universitetinin
psix.e.d., Rusiya Federasiyasının
Prezidenti Yanında Maliyyə Univer-
sitetinin Humanitar elmlər kafedra-
sının professoru, f.e.d. Tahir Max-
matov "Süni intellekt-cəmiyyətdə
insanlıq meyari", prof. İrina Sokol-
ovskaya "Müasir dünyada insanın
və süni intellektin rəqabəti", f.e.d.
Füzuli Qurbanov və f.e.d. Serra
Sevde Hatipoğlu "Philosophy of Ar-
tificial Intelligence in the Perspecti-
ve of Concern and Risk: The Case
of Azerbaijan and Turkey" mövzu-
sunda məruzə ilə çıxış ediblər.

"Riyaziyyat və mexanikanın müasir problemləri" XI beynəlxalq konfrans

**AR Elm və Təhsil Nazirliyinin Riyaziyyat
və Mexanika Institutunun təşkilatçılığı ilə
dahi Azərbaycan alımı və mütefəkkiri Nə-
sirəddin Tusi həsr olunmuş "Riyaziyyat
və mexanikanın müasir problemləri" adlı
XI beynəlxalq konfrans keçirilir.**

Tədbiri giriş sözü ilə Riyaziyyat və Mexani-
ka Institutunun baş direktoru AMEA-nın müxbir
üzvü Misir Mərdanov açaraq Nəsirəddin Tusi
yadigarlığına nəzər salıb, böyük mütefəkkirin
həyatı və elmi fealiyyəti haqqında etrafı məlu-
mat verib. Bildirib ki, bələ də, elmin fədalı hələ uşaq
yaşlarından yüksək eqli keyfiyyətləri və çalış-
qanlığlı ilə fərqlənilər, bikişlərini daha da dərinleş-
dirmək üçün dövrünün tanınmış elm mərkəzlə-
rində təhsil alıb. Gənc yaşlarından elmə, biliyə
göstərdiyi həvəs Tusinin görkəmli alım, filosof
və bacarıqlı dövlət xadimi kimi formalaşmasına
səbəb olub.

Misir Mərdanov qeyd edib ki, Nəsirəddin Tu-
sinin XIII əsrde astronomiya elmində əldə etdiyi
elmi nəticələr həmin dövrə astronomik bilişkələr
inkişaf etdirməklə yanşı, bu elmin sonrakı inki-
şafında da mühüm rol oynayıb. Baş direktorun
sözlərinə görə, onun rəhbərliyi ilə yaradılmış
Marağa rəsədxanası dövrünün ən qabaqcıl elm
oçaqlarından biri olub, burada görkəmli alimin
rəhbərliyi ilə astronomiya və riyaziyyat sahəsində
əparılan tədqiqatların nəticələri sonralar
Şərqi və Avropana geniş tətbiq edilib. Misir
Mərdanov vurğulayıb ki, dünyanın eksər tanın-
mış rəsədxanalarında istifadə olunan cihazların
əksəriyyəti məhz Nəsirəddin Tusinin rəhbərliyi
ilə Marağa rəsədxanasında hazırlanmış cihazla-
rin prototipidir.

Daha sonra çıxış edən AMEA-nın prezidenti
akademik İsa Həbibbəyli bildirib ki, ensiklopedik
zəka sahibi, dövlət xadimi, görkəmli alım və mü-
tefəkkir Nəsirəddin Tusi özünün çoxcəhətli fea-
liyyəti ilə tekci Şərqi fəlsəfəsinə deyil, ümum-
dünya təfəkkür tarixine təsir edə biləcək yarad-
cılıq yolu keçib.

O, Nəsirəddin Tusinin nəsil şəcəresi, milli
mənşəyi haqqında məlumat verərək görkəmli
Azərbaycan alımı ilə bağlı daha geniş aspektdə
tədqiqatların əparılması, onun zəngin irlisinin
elmi cəhətdən şərh edilməsinə ehtiyac olduğunu
söyləyib.

"Nəsirəddin Tusi dünya elm tarixində ən uni-
versal zəka sahiblərindən biridir", - deyən AMEA
rehbəri onun elmin 10-dan artıq sahəsi üzrə təd-
qiqatların müəllifi olduğunu söyləyib, Tusini
"Azərbaycan elminin Aristotelii" adlandırb.

Akademik İsa Həbibbəyli dahi mütefəkkirin
əsərlərini Azərbaycan dilinə tərcümə olunaraq
çap etdirməyin vacibliyini vurğulayıb, AMEA-nın



nəşri kimi alimin çoxcildiyyinin hazırlanmasının
zəruriliyini qeyd edib.

AMEA rehbəri bildirib ki, böyük Azərbaycan
alimi dəqiq və texniki elmlər sahəsində olduqca
mühüm əsərlərin müəllifidir, onun tarix, hüquq,
fəlsəfə, əxlaq normaları, tibb, riyaziyyat, astro-
nomiya, fizika və digər sahələrdə ərsəyə gətirdi-
ri əsərlər əhəət etdiyi mövzular və tədqiqatların
genişliyi ilə seçilir. O, alimin humanitar sahədə-
ki tədqiqatları ilə də Şərqi söhret qazandığını
deyib, əruz vəzni haqqında ilk ədəbiyyat nəzə-
riyyəsinin məhz XIII əsrde Tusi tərəfindən yazıldı-
ğını diqqətə çatdırıb. Vurğulayıb ki, 20-dən çox
rəhbərin müəllifi olan Nəsirəddin Tusinin arxiv-
lərdə qəzəllərinin də olduğu bildirilir. O, həmçinin
böyük alimin bədii əsərlərinin çap etdirilmə-
sinin önemini qeyd edib.

Nəsirəddin Tusinin dövlət xadimi kimi xid-
mətlərindən danişan akademik İsa Həbibbəyli
dahi mütefəkkirin dövlətçilik tarixi ilə bağlı ilk fi-
kir söyleyən elm xadimlərindən biri olduğunu
deyib. AMEA rehbəri Tusinin bu sahədəki feali-
yetini ayrıca tədqiqatə cəlb etməyin vacibliyini
vurğulayıb.

"Nəsirəddin Tusi dünya elm tarixinin nə-
hanglərindən biridir. O, Azərbaycan elm tarixini
göndərmişdir", - deyən akademik İsa Həbibbəyli
alimin ideyalarının indi də yaşıdadığını və elmi-
mizin inkişafına töhfələr verdiyini söyləyib.

O, çıxışının sonunda AMEA-nın müxbir üzvü
Misir Mərdanovun Nəsirəddin Tusi ilə bağlı mə-



rəzəsini Rəyaset Heyətində geniş aspektdə din-
ləməyi teklif edib, konfransın işinə ugurlar arzu-
layıb.

Sonra Elm və Təhsil Nazirliyinin direktor
müavini AMEA-nın müxbir üzvü Əminə Sadiqova
çıxış edərək konfransın mühüm elmi əhə-
miyyətə malik olduğunu bildirib. O, Riyaziyyat
və Mexanika Institutunda qazanılan nəlliyyətlər-
dən, qarşıda duran vezifələrdən, bu elm müəssisəsinin
ölükəmzin elmi-intellektual potensialının
inkişafına verdiyi evəzsiz töfhələrden danışır.

Elm və təhsilin inkişafının, keyfiyyət göstəri-
cilerinin artırılmasının dövlət siyasetinin əsas
prioritetlərində olduğunu söyləyen Əminə Sadiqova
ölükəmzdə riyaziyyat sahəsi üzrə yüksək
malik elm xəzinessidir. Onun elmi irsi bir çox
tədqiqatçılar tərəfindən öyrənilsə də, alimin
zəngin elmi yadigarlığını daha dərindən
öyrənilmesi, bu araşdırımların davam etdirilməsi
vacibdir.

Açılış mərasimində, həmçinin Türkiyənin
Uşak Universitetinin rektoru professor Ekrem
Savaş və Özbəkistan Milli Universitetinin kafed-
ra müdürü akademik Azimbay Sadullaev çıxış
edərək tədbirin yüksək səviyyədə təşkil edildiyi-
ni, müzakirə olunan məsələlərin aktual olduğunu
qeyd edib, təşkilatçılarla təşəkkürlerini bildiriblər.

Daha sonra beynəlxalq konfrans öz işini ple-
nar iclaslarla davam etdirib.

İyulun 6-dək davam edəcək konfransda 200-
dan çox məruzə dinləniləcək.

Qeyd edək ki, tədbirdə dünyanın 20-dən artıq
ölkəsinə - Türkiyə, Qazaxstan, Rusiya, Özbə-
kistan, ABŞ, Cənubi Afrika Respublikası, Serbi-
ya, Birleşmiş Ərəb Əmirlikləri, Çex Respublikası,
Fransa, Finlandiya, Hindistan, Pakistan, Gür-
cüstan və s. təmsil edən tanınmış alımlar iştirak
edir.

Azərbaycan dilindən istifadə: uğurlar, problemlər və vəzifələr

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının, AR Mədəniyyət Nazirliyinin ve AR Milli Məclisinin Mədəniyyət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan dilindən istifadə: uğurlar, problemlər və vəzifələr" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik Isa Həbibbəyli, AR mədəniyyət nazirinin müavini Səadət Yusifova, AR Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazıl Mustafa, millet vəkili, Bakı şəhər İcra Hakimiyyətinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitoring Mərkəzinin, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, AMEA-nın Dilçilik İnstitutunun nümayəndələri və KIV əməkdaşları iştirak ediblər.

Dəyirmi masanı giriş nitq ilə açan akademik Isa Həbibbəyli tədbirin Azərbaycan dilindən istifadənin müasir vəziyyəti, problemlər və qarşıda duran vəzifələr hər olunduğu, müzakirələrin Azərbaycan yazıçılarının dilimizə bağlı çağırışları əsasında AMEA, Mədəniyyət Nazirliyi və Milli Məclisin Mədəniyyət Komitəsinin bu çağrıqlara dəstək verəməsi fonunda baş tutduğunu bildirib.

Akademik Isa Həbibbəyli ölkə başçısının AMEA-nın 70 illik yubileyində program xarakteri və dərin məzmunlu çıxışı zamanı Azərbaycan dili haqqında qiymətli fikirləri içerisinde dilimizin saflığının qorunması ilə bağlı alımlarımız, ziyalılarımız, içtimai xadimlərimiz qarşısında vəzifələr qoymuşunu söyləyib. Qeyd edib ki, dəyirmi masada qarşımıza duran başlıca vəzifələr dilimizə daxili imkanlar hesabına zənginləşməsinə elmin dəstəyini vermək və yad sözlərin dilimizə necə gəldi daxil olmasının qarşısını almaq yollarının müeyyənləşdirilməsindən ibarətdir.

Azərbaycan dilinin tətbiqi, ədəbi dil normalının qorunması, dilimizin saflığının temin olunması və digər istiqamətlərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mühüm tədqiqatlar aparıldığı deyən akademik Isa Həbibbəy-



li institutut Nitq mədəniyyəti və monitoring şöbəsində metodoloji və praktiki cəhətdən bir çox tədbirlərin həyata keçirildiyini bildirib. Həmçinin Azərbaycan Respublikasının Dövlət Dil Komisiyası yanında Monitoring Mərkəzi tərəfindən de ana dilimizin saflığının qorunması istiqamətində müntəzəm tədbirlərin keçirildiyini, mediada, TV-lərdə jurnalistlərin, aparıcıların məqalələrində, nitqlərində, eləcə də musiqi xadimlərinin mahni sözlərində monitoringin aparıldığı və bunların kitab halında işləşdirilməsi ilə bağlıdır.

Azərbaycan dilinin müstəqillik illərində dəha da zənginləşdiyini, dünya dilleri sırasında öz yerini qorudüğünü bildiren AMEA rəhbəri dilimizə həm də yad təsirinə olduğunu deyib, bunun qarşısını almaq üçün zəruri tədbirlərin görülməsinə vəsiyyətini vurğulayıb və müzakirələrin bu istiqamətdə həyata keçirilən işlərə təkan verecəyini söyləyib.

Sonra çıxış edən AR Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri millet vəkili Fazıl Mustafa dilin hər birimizə daxili imkanlar hesabına zənginləşməsinə elmin dəstəyini vermək və yad sözlərin dilimizə necə gəldi daxil olmasının qarşısını almaq yollarının müeyyənləşdirilməsindən ibarətdir.

Azərbaycan dilinin tətbiqi, ədəbi dil normalının qorunması, dilimizin saflığının temin olunması və digər istiqamətlərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda mühüm tədqiqatlar aparıldığı deyən akademik Isa Həbibbəy-

naşib, onun saflığının qorunmasına çalışıb. Prezident İlham Əliyevin də Ümummilli Liderin siyasetini uğurla davam etdiridiyini bildiren S.Yusifova ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzaladığını xatırladıb.

Dövlətimizin dil siyasetinin milli-mənvi dəyərlərimizin tərkib hissəsi kimi həyata keçirildiyini və mütəmadi qorunduğu deyən nazir müavini gənc nəslin vətənpərvər ruhda təbəyəsində ana dilinin mühüm rol oynan-

man və çıxışlarını diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının sədri olaraq Prezident, Ali Baş Komandan İlham Əliyev ordumuzu başında olduğu kimi, imzaladığı Sərəncam, fərمانlar, o cümlədən müxtəlif qurumlar qarşısında qoymduğu vəzifələrlə dilimizin de keşiyindədir. Problemlərin aşkarlanması istiqamətində qurum tərefindən aparılan monitorinqlər haqqında da məlumat verən məruzəci nəticələrin hesabat şəklində təqdim edildiyini deyib.

Tədbirdə çıxış edən MM Mədəniyyət Komitəsinin üzvü Xalq şairi Sabir



dığını söyləyib. Qeyd edib ki, qlobal çağırışlar fonunda ana dilimizin saflığının qorunmasına çalışmalı, dili olan münasibətimizi dəyişməli və Azərbaycan dilində danişdığımız üçün fəxr etməliyik.

Danişq dilimiz problemlarına aid yazıcı mövqeyini təqdim yazıcı-publisist Seyran Səxavət televiziya kanallarında apardığı müşahidələr əsasında üzə çıxardığı dil pozuntuları barədə geniş məruza edib. Azərbaycan media məkanında dil səlistiyyinin vacib məqamlar toxunaraq cümlə qurmağın dövlət qurmaq qədər çətin olduğunu vurğulayan yazıçı problemləri konkret faktlara sadalayıb, həmçinin dilin qorunması ilə bağlı öz təkliflərini də səsləndirib.

Dövlət Dil Komisiyyası yanında Monitoring Mərkəzinin direktoru professor Sevinc Əliyeva dövrünün en görəl dillerindən olan Azərbaycan dilinin qorunmasının vacib olduğunu səsləndirərək, bu istiqamətdə ölkə başçısı İlham Əliyev verdiyi Sərəncam, Fə-

Rüstəmxanlı, MM Mədəniyyət Komitəsinin üzvü akademik Nizami Cəfərov, MM Mədəniyyət Komitəsinin sədri professor Rafael Hüseynov, MM Elm və təhsil komitəsinin üzvü Etibar Əliyev, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Nazirlər Kabinetin yanında Terminologiya Komisiyasının sədri müavini professor Səaliyi Sadiqova, yazıçı Aqşin Yenisey, Əməkdar jurnalı Mübariz Əsgərov və digərləri cəmiyyətin ana dilində düzgün istifadə vərdişlərinə yiyələnməsi üçün ölkəmizdə həyata keçirilmiş dil siyaseti və dövlət proqramları ilə məsələyə kifayət qədər həssas yaşıldığını vurğulayıblar. Çixışçılar müxtəlif platformalarda ədəbi dilin norma və prinsiplərinin pozulması hallarını da diqqətə çatdırıblar.

Müzakirələrdən sonra akademik Isa Həbibbəyli qonaqlara Mahmud Kaşgarinin "Divanı lügət-it-türk" əsəri ni hədiyyə edib.

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyi münasibətilə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyat İnstututunda görkəmli ədəbiyyatşunas alım, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

Övvəcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevyanın məzarları ziyarət olunaraq əziz xatirələri hörmət və ehtiramla anılıb, məzarı öönüne gül dəstələri düzülüb. Daha sonra akademik Məmməd Arif Dadaşzadənin məzarı ziyarət olunub, abidəsinə gülər düzülüb.

Daha sonra tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun foyesində akademik Məmməd Arif Dadaşzadənin həyat və fealiyyətini eks etdirən səriyə baxış keçiriblər.

Mərhum alimin aile üzvlərinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələrinin, Ədəbiyyat və Folklor institutlarının əməkdaşlarının və media mənsublarının iştirak etdiyi tədbirdə giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik Isa Həbibbəyli açıb. O, Məmməd Arif Dadaşzadənin mənalı ölüm yolundan, zəngin elmi yaradıcılığından bahs edib, alimin XX əsr Azərbaycan ədəbi-təqnidinin və ədəbiyyatşunaslıq elminin inkişafında mühüm xidmətləri olduğunu vurğulayıb.

Akademik Isa Həbibbəyli görkəmli elm xadimi Məmməd Arif Dadaşzadənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranmasında, təşəkkülündə, strukturunun və fealiyyət istiqamətlərinin müyyənləşdirilməsində xüsusi rolunu olduğunu bildirib. Qeyd edib ki, ədəbiyyatşunas alım 120 illiyinə töhfə olaraq AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Məmməd Arif Dadaşzadənin əsərlərinin bibliografiyası çapə hazırlanıb.

"Akademik Məmməd Arif Azərbaycan ədəbiyyat tarixinin yaradıcılardan biridir", - deyən akademik Isa Həbibbəyli bu görkəmli şəxsiyyətin Azərbaycan ictimai fikir və ədəbiyyat tarixində özünəməxsus yeri olduğunu vurğulayıb. Bildirib



ki, təqnidçi və ədəbiyyatşunas kimi akademik Məmməd Arif Dadaşzadə elmi fealiyyətində, təlliyyələrində və qiymətləndirmələrində obyektivliyi, edəlati, gerçəkliyi qoruyub saxlayıb. O, yarım əsrinən bir dövr ərzində Azərbaycan və dünyaya ədəbiyyatın arasında交流, əməkdaşlığı, məmənlik, məsələlərə böyük elm xadimi kimi yüksək dəyərləndirməsinin əyani şahidi olduğunu bildirib.

Qeyd olunub ki, görkəmli alım və bacarıqlı təşkilatçı olan Məmməd Arif Dadaşzadə 1938-ci ildə Ədəbiyyat İnstitutunda fealiyyətə başlayıb, həmin ildən şöbə müdürü, 1939-cu ilin yanvar-sentyabr aylarında direktor müavini vəzifələrində işləyib, iki dəfə bu elm ocağının direktoru seçilib.

O, 1960-ci ildən ömrünün sonuna dək Elmlər Akademiyasının vitse-prezidenti kimi fealiyyət göstərib.

Akademik Isa Həbibbəyli alimin böyük elmi məktəb yaratdığını, ziyanlı nəsillərin yetişməsində, millətin yeni qələm sahiblərinin formalşamasında mühüm rol oynadığını söyləyib.

Daha sonra Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdürü filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Ədəbiyyat İnstitutunun yaradılması və təşəkkülündə Məmməd Arif Dadaşzadənin yeri və rolü" mövzusunda məruzəsini təqdim edib.

Məmməd Arif Dadaşzadə ilə bağlı xatirələrini bölüşən akademik Isa Həbibbəyli onu böyük

alım, ədalətli şəxsiyyət kimi xarakterize edib. O, 1974-cü ildə ədəbiyyatşunas alımın yubileyində iştirakını xatırlayıb, Azərbaycan cəmiyyətinin Məmməd Arif Dadaşzadəni böyük elm xadimi kimi yüksək dəyərləndirməsinin əyani şahidi olduğunu bildirib.

Qeyd olunub ki, görkəmli alım və bacarıqlı təşkilatçı olan Məmməd Arif Dadaşzadə 1938-ci ildən Ədəbiyyat İnstitutunda fealiyyətə başlayıb, həmin ildən şöbə müdürü, 1939-cu ilin yanvar-sentyabr aylarında direktor müavini vəzifələrində işləyib, iki dəfə bu elm ocağının direktoru seçilib. O, 1960-ci ildən ömrünün sonuna dək Elmlər Akademiyasının vitse-prezidenti kimi fealiyyət göstərib.

Akademik Isa Həbibbəyli alimin böyük elmi məktəb yaratdığını, ziyanlı nəsillərin yetişməsində, millətin yeni qələm sahiblərinin formalşamasında mühüm rol oynadığını söyləyib.

Daha sonra Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdürü filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Ədəbiyyat İnstitutunun yaradılması və təşəkkülündə Məmməd Arif Dadaşzadənin yeri və rolü" mövzusunda məruzəsini təqdim edib.

Sonda Məmməd Arif Dadaşzadənin nəvəsi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə babasının xatirəsinə göstərilən diqqətə görə AMEA rəhbərliyinə və iştirakçılarla təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmçərilik il" elan edilmişdir. Həmçinin 2024-cü ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişməleri üzrə Çərçive Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eyni zamanda Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-ci sessiyası kimi mötəber tədbirlər keçiriləcəkdir. Azərbaycanda "yaşıl dünya"nın və onun elementlərinin qorunması, qlobal ekoloji dəyişikliklərlə mübarizə, ətraf mühitin sağlamlaşdırılması istiqamətində dünya birliliyi tərəfindən də təsdiqini tapan bir sıra uğurlar alda edilmişdir. Bu uğurlarda Umummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə formalasdırıldı və dövlət başçısı İlham Əliyevin davam və inkişaf etdirildiyi ekoloji siyasetin mühüm rolü vardır. Bu siyasetin uğurlarının başlıca səbəbi Azərbaycan elminin nailiyatlarına, elm korifeylərinin tədqiqatlarına, ideya, fikir və tövsiyələrinə əsaslanmasıdır. Azərbaycanın "yaşıl dünya" siyasetinin formalasdırılmasında, böyük uğurların qazanılmasında, Vətən təbiətinin, bioloji müxtəlifliyinin qorunmasına, ərazaq təhlükəsizliyinin təmin edilməsində, ölkədə "yaşıl inqilab"ın həyata keçirilməsində görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin müstəsnə xidmətləri olmuşdur.



"Yaşıl dünya" tədqiqatlarına böyük töhfələr vermiş alim

Ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərin destəyi və himayəsi ilə Azərbaycanda biologiya, agrar və ekologiya elmlərinin yeni inkişaf dövründə qədəm qoymasında, canlı təbietin, biomüxtəlifliyin mübahisəsi və səmərəli istifadəsi, Azərbaycanın "yaşıl örtüyünə" genisləndirilməsi ilə bağlı strateji siyasetin formalasdırılması və taktiki addımların hazırlanmasında akademik Cəlal Əliyevin rolü danılmazdır və qlobal əhəmiyyətə malikdir.

Faydalı elmlə ugurlu siyasetin bağlılığından vacibliyini yüksək şəkildə dərk edən Ulu Önder Heydər Əliyev deyirdi: "Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alımların sırasında xüsusi yer tutur". Akademik Cəlal Əliyev məhz dərin fundamental elmi tədqiqatlarını praktik cəhətdən tətbiqinə nail ola bilmış və bu ideyanı uğurla davam etdirən elmi məktəb yaratmışdır.

Ömrü boyu elmin təmizliyi və elmi həqiqətin təntənəsi prinsiplərinə sedaqt hissi ilə yaşışmış böyük alimin nəzəri-fundamental və tətbiqi-innovativ tədqiqatları Yer üzərində yaşamın, "yaşıl dünya"nın əsası olan fotosintez prosesinin sirlərinin kompleks şəkildə öyrənilməsinə, bitkilərin varlığının struktur-funksional təşkilinin molekul-yar səviyyədən başlayaraq bütöv bitki və əkinə qədər bütün mərhəle və formalarının dərk edilməsinə həsr edilmişdir.

Akademik Cəlal Əliyev kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və molekul-yar-genetik əsaslarını öyrənmişdir. Gərkəmli alimin rehbərliyi ilə aparılan kompleks tədqiqat işləri həmçinin Azərbaycanın "yaşıl örtüyünə" biomüxtəlifliyin və onun genetik ehtiyatlarının tədqiqi, qorunub saxlanılması və səmərəli istifadəsinə yönəldilmişdir. Cəlal müəllim öz dövründə bütün bu sahələrde ele bir başlangıç qoymuşdur ki, hələ uzun illər elmin müvafiq sahələrində əldə edilən hər bir nailiyətde birbaşa və ya bilavasitə onun izləri, töhfəli hiss olunacaqdır.

Öz səssiyətində nadir istedadla yüksək dərəcəli əməksevərliyi, intellektual təfakkürkərə sağılmış əqidəni, ensiklopedik biliklərlə elmi erudişiyani, güclü məntiqlə dərin müşahidə qabiliyyətini, mənəvi kamilliklə principiallığı üzvi şəkilde birləşdirən akademik Cəlal Əliyevin fotosintez və fototənəffüs prosesləri ilə bağlı əldə etdiyi nailiyətlər, uğurlu elmi yaradıcılığı təkər Azərbaycanın deyil, həmçinin dünyadan biologiya və aqrar elmləri üçün böyük əhəmiyyət daşıyır.

Akademik Cəlal Əliyev tərəfindən fotosintez və fototənəffüs prosesləri-

nin müqayisəli tədqiqi ilə aşkar edilmişdir ki, fototənəffüs bitkilər üçün həyati əhəmiyyətli metabolik proseslərden biridir və bitkilərin məhsuldarlığını artırmaq məqsədile müxtəlif əsullarla bu prosesi azaltmaq cəhdəri əsaslaşdır. Alimin fototənəffüs prosesi ilə bağlı əldə etdiyi qlobal neticə dünya elminin tarixinə qızıl hərflərle yazılmışdır.

Akademik Cəlal Əliyevin çətin və keşməkeşli həyat yolu, zəngin ictimai-siyasi fealiyyəti əsl həyat məktəbidir. Elmde və elmə münasibətdə daim həqiqət axtarın yorulmaz tədqiqatçı bu yolda bəzən siyasi və mənəvi təzyiqlərə üzləşmiş, lakin iradəsi, cəsərəti və haqqı, ədalətə sadıq olması sayəsində bu çətinliklərdən üzüağ çıxmışdır.

Məlumdur ki, 1980-ci illərin sonu, 90-ci illərin əvvəlləri Azərbaycan tərəfindən ən keşməkeşli, gərgin bir dövrdür. Bu o zamanlar id ki, xalqımız özünüortexarı və dərkətme yoluna, müstəqillik uğrunda mübarizəyə çıxmışdı və bu mübarizədə demək olar ki, liderlər, başsız qalmışdı. Belə bir çətin dövrün ağırılıqlarını çiyinlərində daşıyan, Ulu Önder Heydər Əliyevin milli qurtuluş konsepsiyasının reallaşdırılmasına ən dəyərli töhfələr vermişdir.

Bu böyük ictimai-siyasi xadim həyatın ən çətin anlarında Ulu Öndər və şəxşən özüne qarşı total hücumların geniş vüset aldığı zamanlarda belə haqq yoldan heç vaxt çəkilməmiş, elmi tədqiqatlarını dayandırmamış, elm və insanlıq, xalqın gələcək rifahı və təhlükəsizliyi naminə axtarışlarını davam etdirmişdir.

Öz tədqiqatlarının 1950-1970-ci illəri əhatə edən erkən dövründə böyük alim tərəfindən kənd təsərrüfatı bitkilərində (xüsusi, denli bitkilərde) gedən fizioloji və biokimyəvi proseslərin xüsusiyyətləri, onların və xarici mühit amillərinin fotosintez prosesi ilə qarşılıqlı əlaqəsi, bitkilərin məhsuldarlığında mikroelementlərin rolü, yüksək və keyfiyyətli məhsul alınmasında günəş enerjisinin faydalı iş əmsalını nəzərə almaqla prosesin optimallaşdırılması məsələləri öyrənilmişdir. Elmde yeniliklər, yeni yanaşmalarla daim həssaslıqla yanaşan alım ərazaq və ətraf mühit problemlərinin hellinə real töhfələr veren, ideal göstəricilərə maksimum yaxınlaşan bitki sortlarının yaradılmasını həyat və fealiyyətinin məqsədlərindən biri olaraq seçmişdir.

Gənc alimin bu ideyaları 1971-ci ilde biologiya elmləri doktoru elmi dərcəsi alımaq üçün müdafiə etdiyi "Bitkilərin fotosintez fealiyyəti, mineral elementlər qidalanması və məhsuldarlığı" mövzusunda dissertasiya işində mükəmməl və ətraflı şəkildə əks olunmuşdur.

Onun elmi yaradıcılığı öz zənginliyi, fundamental yeniliyi, biologiyanın yeni istiqamətlərinin (molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə bioteknologiyası, riyazi biologiya, bioinformatica, kompüter biologiyası) yaranması, bu istiqamətdə dənizaltı əlaqələrin inkişafı ilə seçilir. 1976-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilən, 1981-1990-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölmesinin akademik-katibi vəzifəsində çalışınan bu böyük elm təşkilatçı Azərbaycan elminin düzgün istiqamətləndirilmesi və inkişafında, dünya elmine integrasiyasının dərinləşdirilməsində, beynəlxalq elmi təşkilatlar ve tanınmış xarici mərkəzlərlə əlaqələrin qurulması və gücləndirilməsində misilsiz xidmətlər göstərmişdir.

Azərbaycan aqrar elmi qarşısında mühüm xidmətlərdən biri də intensiv sortların yaradılmasında və yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyan, bir-birindən əsaslı ferqlənən on minlərlə nümunələrdən ibarət irihəcmli zəngin milli buğda genefonduğun yaradılmasıdır. Bu gün milli buğda genefondu Azərbaycanın Milli Genbankında, Əkinçilik ET İnstitutunun genbankında, digər müvafiq elmi tədqiqat institutlarının və universitetlərin kolleksiyalarında saxlanılır, artırılır, öyrənilir və bitki tədqiqatlarında səmərəli istifadə olunur. Mühafizə edilən nümunələr arasında yabanı buğda növlərini, qədim xalq seleksiya sortlarını ehədən nümunələr də az deyildir.

Bu böyük ictimai-siyasi xadim həyatın ən çətin anlarında Ulu Öndər və şəxşən özüne qarşı total hücumların geniş vüset aldığı zamanlarda belə haqq yoldan heç vaxt çəkilməmiş, elmi tədqiqatlarını dayandırmamış, elm və insanlıq, xalqın gələcək rifahı və təhlükəsizliyi naminə axtarışlarını davam etdirmişdir.

Əkinçilik ET İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında vaxtilə akademik Cəlal Əliyev tərəfindən əsası qoyulmuş və daim yənilənən canlı tarla buğda genbankı da zənginliyi, dəyərli nümunələri və ondan yarananmaqla aparılan seleksiya fealiyyətləri ilə ferqlənir. Burada yerli xalq və elmi seleksiya sortları, Azərbaycan mənşəli digər tetra və heksaplid buğda növlərinə aid nümunələr, qiyaməti genetik stok və seleksiya materialları qorunub saxlanılır, öyrənilir, səmərəli istifadə olunur.

Akademik Cəlal Əliyevin 95 illik yubileyi məhəm elmi tədbirlər yadda qalmışdır. 16 noyabr 2023-cü il tarixində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və AR ETN Molekulyar Biologiya və Bioteknologiyalar İnstitutunun birge təşkilatçılığı ilə "Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı" mövzusunda akademik Cəlal Əliyev qiraətləri keçirilmiş, bu məhəm elmi tədbirdə plenar məruzəçi fotosintez

sahesində dünya şöhrəti alim, Beynəlxalq İpek Yolu Elmlər Akademiyasının Start Komitəsinin üzvü, Macarıstanın Elmlər Akademiyasının Bioloji Tədqiqat Mərkəzinin professoru, Çexiya Respublikasının Ostrava Universitetinin dəvəti professoru, Biofotonika R&D Ltd.-nin baş direktoru Gyozo Qarab olmuşdur. Büyük uğurla həyata keçirilmiş və xüsusən gənclər üçün usad dərsleri rolunu oynamış "Akademik Cəlal Əliyev qiraətləri"ndə, həmçinin Cəlal müəllimin davamçılarının fotosintez prosesinin müxtəlif problemləri ilə bağlı məruzələr də xüsusi məsələlərə əlavə edilmişdir.

Onu da qeyd edək ki, akademik Cəlal Əliyevin doğum gününün elmi tədbirlərlə yad edilməsi ənənə halına almışdır. 2024-cü il iyunun 27-28-i tarixlərində AR ETN Molekulyar Biologiya və Bioteknologiyalar İnstitutu, AR KTN Əkinçilik Elmi-Tədqiqat İnstitutu

rılmesi və məqalənin 1-ci iş kimi çap olunması onun nə qədər yüksək elmi dəyərə malik olduğunu göstərir.

Akademik Cəlal Əliyev yeni buğda sortlarının yaradılmasında, seleksiya prosesinin qısalmasına və səmərəliyinin artırılmasında kompleks yanaşmanın vacibliyini israr etmiş, seleksiyaçılara bərabər hər zaman fizioloqların, kimyaçılardan, fitopatologluların, entomoloqların birgə fəaliyyət göstərmələrini meslehhət bilmişdir.

Onun tərəfindən və rəhbərliyi ilə yaradılmış bitki sortları respublikanın müxtəlif aqroqlımlı bölgələrinin yeri şəraitin uyğun olmaqla və etraf mühit amillərinin təsirinə qarşı adaptiv xüsusiyyətlərin qorumaq qabiliyyəti, yüksək məhsuldarlıq və keyfiyyət göstəriciləri ilə seçilir. Hər hektardan 70-80 sentner taxıl elde edən fermərdən hansı sortdan istifadə etdiyi sorudan da onur qurur: "Cəlal müəllimin sortudur", - deyə cavab vermesi Azərbaycan ekinçisinin daha əcnəbi seleksiyaçılardan asılı olmadığını inam yaradır. Bu, doğrudan da, hər bir vətənpərvər azərbaycanlı üçün çox böyük fəxrdır.

Onu da qeyd edək ki, Cəlal Əliyevin özündən sonra da davam edən çoxəchəlli və hərəkəflə seleksiya programı dairə fealiyyətdə və inkişafda olan, tekrar olunmaz, hissələri bir-birini tamamlayan, dayandırılması və ya zəiflədilməsi mümkün olmayan bir mexanizm sistemdir. 80-ci illərin sonu, 90-ci illərin evvəllərində bu sistemi pozmağa bir çox ciddi cəhdərələrmiş, seleksiyaçı alımlar işdən kənarlaşdırılmış, məqsədyönlü elmi seleksiya işlərinin aparılmasına lazımi şərait yaradılmamışdır. Həmin illər Elmlər Akademiyasının Genetika və Seleksiya Institutunun Qarabağ Elmi-Tədqiqat Bazası erməni vəndalları tərəfindən zəbt olunub menimsənilərək daha sonra yerlə-yekən edilmiş, Əkinçilik İnstitutunun cəbhə bölgəsində yerləşən Tərəf Bölgə Təcrübə Stansiyasında işlər zəifləmişdir.

Məhz bu mürəkkəb illərdə akademik Cəlal Əliyev tərəfindən zəngin genetik müxtəlifliyə, dərin elmi biliyklərə əsaslanaraq Azərbaycanda kənd təsərrüfatı biologiyası və bitkilərin seleksiyası sahəsində yeni elmi nəzəriyyə formalasdırılmışdır. Büyük alım qeyd edilən bu nəzəriyyədən faydalanaqla ilk dəfə təcrübə yolla yeni intensiv tipli, yüksək keyfiyyət göstəricilərinə malik sortların yaradılmasına və tətbiqinə imkan verən fundamental elmlə istehsalat-sahə tədqiqatlarının dünyada analoqu olmayan yeni formada vəhdətini, integrasiyasını yaradıb.

Qiyaməti fotosintez əlamətlərinin əsas keçməsinin və ümumiyyətə, irsiyyətin öyrənilməsi, genotiplərin donor xüsusiyyətlərinin aşkar olunması və ən başlıcası - "ideal" tipə yaxın sortların yaradılması üzrə məqsədyönlü seleksiya işlərinin kompleks şəkildə həyata keçirilməsi onun adı ilə six bağlıdır.

Fototənəffüs prosesinin 55 il öncə keşf olunmasına və onun biokimyasının demək olar ki, aydınlaşdırılması sahəsində də fealiyyəti böyük bir epoxadır. Hər hansı xalqın rifahi, dövlətin iqtisadi qüdrəti, ərazaq təhlükəsizliyinin təmin edilməsi bir çox hallarda "yaşıl dünya"nın vəziyyətindən, ərazinin biologiya müxtəlifliyindən, eləcə də onun idarə olunmasının mövcud durumundan asıldır.

Akademik Cəlal Əliyev biomüxtəlifliyə, xüsusan mədəni bitkilərin yabanı əcdadlarına bitki yaxşılaşdırılması proqramları üçün tükənməz mənəbə kimi baxırı. Bu mənəbənin kasadlaşmasına bəşəri fəlakət kimi baxırı. Akademik "Bioloji müxtəliflik bəşəriyyətin sərvətidir" məqaləsində bununla bağlı göstərirdi: "Dünyada 15 milyondan çox canlı mövci dardur və hər gün onların 100-ə yaxını məhv olur. Lakin onların məhv olmasına bir çox hallarda hiss edilmir. Bəşəriyyət isə bələ itkilərdən olduqca böyük ziyan çəkir. Təxminən 265 min bitki növündən yalnız 5 mini ərazaq məhsulları üçün becerilir. Elmi seleksiya da yüksək məhsuldar sortlarının yaradılmasında xəstelik və zərərvericilərə az davamlı formaların nəzərə alınmaması kənd təsərrüfatı bitkilərinin genetik ehtiyatlarını məhdudlaşdırır. Yabanı formalardan də davamlı genləri köçürməklə itirilmiş əlamətləri bərpə etmək olar".

Орган Президиума Национальной академии наук Азербайджана

№ 23 (1420)

Пятница, 5 июля 2024 года

Сила в науке...
Низами Гянджеви

ELM
SCIENCE
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin orqanı
Newspaper of the Presidium of the Azerbaijan National Academy of Sciences

Газета выходит с 1984 года



Для расширения интеграции

Сотрудничество с тюркским миром - один из основных приоритетов государственной политики Азербайджана

В главном здании НАНА при организационной поддержке академического Института языкоznания имени Насими состоялась Международная научная конференция ""Дивани лугат ат-турк" Махмуда Кашгари - 950".

В мероприятии приняли участие президент НАНА академик Иса Габибейли, глава Турецкого лингвистического общества профессор Осман Мерит, директор Института востоковедения имени Абу Райхана Беруни Академии наук Республики Узбекистан профессор Бахром Абдухалимов, депутат Милли Меджлиса, президент Международного фонда имени Махмуда Кашгари доктор философии по философии Джаваншир Фейзиев, сотрудники Института языкоznания и представители СМИ.

Пример дружбы и братства

Открыв конференцию вступительным словом, президент НАНА академик Иса Габибейли сообщил, что в своей речи на церемонии инаугурации, которая состоялась 14 февраля нынешнего года, глава государства объявил сотрудничество с тюркским миром одним из основных приоритетов государственной политики и назвал Организацию тюркских государств единой семьей. Академик отметил, что в современный исторический период интеграция с тюркским ми-

ром расширяется ещё больше, в данной сфере важные мероприятия реализуются и в НАНА.

Назав издание известного труда Махмуда Кашгари "Дивани лугат ат-турк", который является одной из самых ценных книг тюркского мира, на азербайджанском языке знаменательным событием, руководитель НАНА подчеркнул, что международное мероприятие является очередным блестящим примером дружбы и единства тюркских государств, а изданный источник вскоре станет объектом обширных исследований.

Напомним, что с 26 февраля по 6 марта 1926 года в Баку проходил Первый тюркологический съезд, академик Иса Габибейли сообщил, что на нем говорилось об актуальных вопросах тюркологии, научной и культурной среды в начале XX века, были приняты решения, связанные с переходом на латинский алфавит. Академик назвал расширение процессов, связанных с созданием общего алфавита тюркских государств, развитием тюркологии и международной интеграцией, вкладом во Второй тюркологический съезд, который состоится в 2026 году.

Академик Иса Габибейли отметил также, что основополагающей книгой для мусульманского мира является "Гурани-Керим" ("Коран"), после которой появились несколько блестящих трудов, объединяющих тюркский мир посредством литературы и общественной мысли - из них самым крупным художественным произведе-

нием для тюркского мира является "Китаби-Деде Горгуд", а самым крупным научным трудом - "Дивани лугат ат-турк".

Юбилей в рамках ЮНЕСКО

Руководитель НАНА сообщил, что впервые "Дивани лугат ат-турк" с арабского языка на азербайджанский язык перевел известный азербайджано-узбекский учёный Халид Саид Ходжаев, который поплатился за это - в 1937 он был обвинен членом контрреволюционной пантюркистской организации, обвинен в выполнении заданий турецкой разведки и приговорен к расстрелу, а его перевод долгие годы считался утерянным и был обнаружен через 86 лет, в 2023 году в архиве Института языкоznания НАНА.

Глава НАНА подчеркнул, что "Дивани лугат ат-турк" является незаменимым источником для изучения исторического развития тюркских языков, исторической лексикологии, а также для составления сравнительной грамматики тюркских языков. Отметив, что презентация нового издания состоялась в марте текущего года в университете ADA при участии широкой общественности, а 24 июня в Бишкеке (Кыргызстан) прошла международная конференция ""Дивани лугат ат-турк" - 950: обще-достояние тюркского мира", академик добавил, что в декабре этого года 950-летний юбилей "Дивани

лугат ат-турк" будет отмечаться в рамках ЮНЕСКО.

Затем выступил директор Института языкоznания имени Насими НАНА профессор Надир Мамедли, который назвал труд "Дивани лугат ат-турк" "Тюркстаном", в котором собрана полная информация о тюркском мире. Учёный сообщил, что в издании приводятся сведения о жизни тюрков в XI веке, а также широко освещена история современных тюркских народов.

Сказав, что труд "Дивани лугат ат-турк" - это грамматика тюркских языков, энциклопедия своего времени, профессор Надир Мамедли подчеркнул, что в книге отмечается, что наиболее лёгким языком является язык огузов.

Также профессор рассказал о том, как книга дошла до Османского периода, и назвал перевод труда на азербайджанский язык началом нового этапа в истории отечественной тюркологии.

В основе - наша общая история

Отмечалось, что в своей энциклопедии "Дивани лугат ат-турк" Махмуд Кашгари определил языковые и речевые особенности, говоры тюркских народов, характерные черты грамматики и письма, собрал воедино образцы национально-культурного наследия. Данный труд - это не только словарь, это диалектологический и этнографический труд, позволяющий изучить различия, существующие в языке и говоре тюркских племен, ареалы их расселения, образ жизни, историю, мифологию, фольклор, культуру, а также предоставляющий обширную информацию о диалектах тюркских племен в начале XI века.

В своих выступлениях глава Турецкого лингвистического общества профессор Осман Мерит и директор Института востоковедения имени Абу Райхана Беруни Академии наук Республики Узбекистан профессор Бахром Абдухалимов назвали "Дивани лугат ат-турк" ценным трудом с точки зрения изучения нашего прошлого, языка, идентичности, истории. Подчеркивалось, что данный труд заложил основы тюркского языкоznания.

Далее были заслушаны доклады академика Низами Джадарова ("Об исследовательском методе Махмуда Кашгари"), профессора Махиры Гусейновой ("Диван" Махмуда Кашгари и грамматика тюркских языков") и профессора Исмаила Кязымова ("Диван" Махмуда Кашгари и современные тюркские языки").

Помимо этого, на конференции выступили доктор философии по философии Джаваншир Фейзиев, поэт и переводчик Эльхан Зал Гараханлы, критик и литературовед Асад Джакангири, отметившие в своих выступлениях, что "Дивани лугат ат-турк" - первый тюркский словарь в истории, блестящий источник, в котором отражены характерные черты своего периода и мышления, существовавшего тысячу лет назад.



Образец мудрости и современности

стр. 10 ⇨



Масштаб - международный

стр. 11 ⇨



Важное слагаемое успеха

стр. 11 ⇨



A 50th-anniversary event dedicated to the writer and scientist Sadig Garayev took place at ANAS

стр. 12 ⇨

Образец мудрости и современности

В НАНА состоялась научная сессия, посвященная 120-летию академика Мамеда Арифа Дадашзаде

В Институте литературы имени Низами Гянджеви НАНА состоялась научная сессия, посвященная 120-летию выдающегося ученого-литератора, переводчика, педагога, писателя, академика Мамеда Арифа Дадашзаде.

Вначале участники мероприятия посетили на Аллее почетного захоронения могилы общенационального лидера Гейдара Алиева и академика Зарифы Алиевой, возложили на их могилы цветы и почтили их память. Затем представители общественности посетили могилу академика Мамеда Арифа Дадашзаде и возложили к его памятнику цветы.

В фойе Института литературы участники сессии ознакомились с выставкой, отражающей жизнь и деятельность академика Мамеда Арифа Дадашзаде.

Мероприятие, в котором приняли участие члены семьи покойного ученого, представители Союза писателей Азербайджана, сотрудники институтов литературы и фольклора, а также представители СМИ, вступительным словом открыл президент НАНА, директор Института литературы академик Иса Габибейли. Академик рассказал о жизненном пути Мамеда Арифа Дадашзаде, его богатом научном творчестве, важных заслугах ученого в развитии литературной критики и литературоведения Азербайджана в XX веке.

Объективность, справедливость, приверженность истине

Академик Иса Габибейли сообщил, что выдающийся деятель науки Мамед Ариф Дадашзаде сыграл особую роль в создании, развитии, структуризации и определении сфер деятельности Института литературы имени Низами Гянджеви. Академик добавил, что по постановлению Президиума НАНА в честь 120-летия видного ученого-литератора к печати готовится библиография его трудов.



Сказав, что академик Мамед Ариф Дадашзаде - один из создателей истории азербайджанской литературы, руководитель НАНА подчеркнул, что эта выдающаяся личность занимает особое место в истории общественной мысли и литературы Азербайджана. Академик Иса Габибейли отметил, что, будучи критиком и литературоведом, академик Мамед Ариф Дадашзаде сохранял в ходе своей научной деятельности объективность, справедливость и приверженность истине.

На протяжении более полувека, продолжил академик, ученый изучал и анализировал азербайджанскую и мировую литературу, проводил сравнения, опирающиеся на научное мышление, которое для своего периода может служить образцом мудрости и современности, а при рассмотрении творчества конкретных деятелей литературы ученый учитывал происходящие в те годы литературные и общественные процессы.

Сообщалось, что своей новаторской позицией Мамед Ариф Дадашзаде оставил неизгладимые следы в отечественном литературоведении, его монография, посвященная одному из основоположников азербайджанской драматургии XX века Дж

фару Джаббарлы, обладает особой ценностью; также монография академика Мамеда Арифа Дадашзаде "Драматургия Самеда Вургуна" является надежным научным путеводителем для изучения творчества народного поэта.

Формируя поколения интеллигенции

Поделившись своими воспоминаниями о Мамеде Арифе Дадашзаде, академик Иса Габибейли назвал его видным ученым и справедливым человеком. Академик рассказал о своем участии на юбилее ученого-литератора в 1974 году, добавив при этом, что был свидетелем всеобщего уважения и почтения, которое азербайджанское общество проявляло к выдающемуся деятелю науки Мамеду Арифу Дадашзаде.

Отмечалось, что с 1938 года видный ученый и умелый организатор Мамед Ариф Дадашзаде работал в Институте литературы; вначале он занимал должность заведующего отделом, с января по сентябрь 1939 года - должность заместителя директора, дважды избирался директором этого храма науки, а с 1960 года до

конца своих дней занимал должность вице-президента Академии наук.

В заключение своего выступления академик Иса Габибейли подчеркнул, что ученый создал крупную научную школу, сыграл важную роль в формировании поколений представителей интеллигенции и новых мастеров пера.

Далее свой доклад "Место и роль Мамеда Арифа Дадашзаде в создании и становлении Института литературы" представил заведомо азербайджанской литературы XX века (советский период) Института литературы доктор филологических наук, профессор Асиф Рустамли. Докладчик сообщил, что Мамед Ариф Дадашзаде вошел в историю научной и литературно-общественной мысли Азербайджана как образец мудрости и современности, труды ученого проливают свет на путь развития азербайджанской литературы, отечественного литературоведения и современной общественной мысли. Ученый, который принимал активное участие в создании истории национальной литературы, внес исключительный вклад в подготовку высококвалифицированных кадров в республике.

Создатель школы литературной критики

На научной сессии также были прослушаны доклады заводом теории литературы доктора филологических наук, профессора Тахиры Мамед на тему "Творческий метод Джаббара в исследованиях академика Мамеда Арифа", завотделом литературной критики доктора филологических наук Вагифа Юсифли - на тему "Литературно-критические взгляды академика Мамеда Арифа Дадашзаде", ведущего научного сотрудника отдела азербайджанской литературы XX века (советский период) доктора философии по филологии, доцента Аслана Салманова - на тему "Наследие Самеда Вургуна в исследованиях академика Мамеда Арифа Дадашзаде" и доктора философии по филологии, доцента Агшина Дадашзаде - на тему "Академик Мамед Ариф Дадашзаде и литературно-культурная среда".

В докладах говорилось, что академик Мамед Ариф Дадашзаде является автором ряда научно-теоретических книг, учебников, сотен научных статей, около 40 лет своей жизни ученый посвятил переводу образцов мировой литературы. В прямом смысле этого слова академик Мамед Ариф Дадашзаде является великой личностью, создавшей крупную школу литературоведения и литературной критики.

В своих выступлениях доктор философии по филологии, доцент Тахир Масимов и доктор философии по филологии Сафура Гулиева проанализировали многогранное творчество ученого-литератора из различных аспектов.

В заключение внучка Мамеда Арифа Дадашзаде, профессор Бакинской музыкальной академии Зумруд Дадашзаде поблагодарила руководство НАНА и участников мероприятия за внимание, проявленное к памяти академика.

Ценный ресурс

Новая книга стала неоспоримым вкладом в проведение Года солидарности во имя зеленого мира

Издан библиографический указатель "Экология Азербайджана", составленный Центральной научной библиотекой (ЦНБ) НАНА. Книгу предваряют цитаты общенационального лидера Гейдара Алиева и Президента Ильхама Алиева, а также Распоряжение главы государства об объявлении 2024 года в Азербайджанской Республике Годом солидарности во имя зеленого мира.

Ценные издания по вопросам окружающей среды - книги и статьи, авторефераты - сгруппированы в библиографическом указателе в хронологическом и алфавитном порядке. Здесь отражена информация о книгах, монографиях, учебниках и учебных пособиях, 915 из которых изданы на азербайджанском, 258 - на русском, 14 - на других языках, статьях, опубликованных в периодических изданиях и сборниках, 1260 из которых на азербайджанском, 156 - на русском, 6 - на других языках, а также диссертациях и авторефератах, 306 из которых на азербайджанском, 72 - на русском и 2 - на других языках.

Указатель является ценным ресурсом для научных работников, докторантов, студентов и других специалистов, работающих в области экологии и смежных областях.

Научный консультант книги, являющейся неоспоримым вкладом в проведение Года солидарности во имя зеленого мира, - президент НАНА академик Иса Габибейли, автор предисловия - вице-президент НАНА академик Ирада Гусейнова, научный редактор - директор ЦНБ доцент Гусейн Гусейнов, составитель - сотрудник ЦНБ Хураман Исмаилова.



В Институте философии и социологии НАНА при участии турецких и российских ученых состоялась международная научная конференция "Перспективы азербайджано-турецких исследований в философии искусственного интеллекта".

Открыв конференцию вступительным словом, президент НАНА академик Иса Габибейли сообщил, что TÜBİTAK играет важную роль в развитии науки не только в Турции, но и в странах тюркского, да и всего мира в целом, в последние годы сотрудничество между нашими организациями расширено и охватывает новые отрасли.

Сказав, что в последнее время в НАНА претворяются в жизнь важные мероприятия, направленные на расши-

рение сети электронных услуг, и с этой целью в системе аппарата президиума создан отдел электронной администрации, руководитель НАНА добавил, что в данной сфере также применяется опыт TÜBİTAK и реализуются совместные электронные проекты.

Затем выступил директор Института философии и социологии НАНА доктор философских наук, профессор Ильхам Мамедзаде, который подчеркнул, что, как и все остальные отрасли, философия также непосредст-

венно связана с искусственным интеллектом: "Сегодня философия не может развиваться вне искусственного интеллекта, это невозможно. Почти нет ни одной сферы, которая не использует возможности искусственного интеллекта. Всё в мире развивается, модернизируется. В этих условиях мы, ученые, применяем искусственный интеллект, чтобы совершенствовать свои работы".

Профессор отметил, что для разработки форм применения искусственного интеллекта широкими слоями населения и устранения проблем, которые могут возникнуть вследствие этого, ученые, особенно философы, должны проводить системные научные исследования и представить определенные результаты своих изысканий. Ильхам Мамедзаде подчеркнул, что необходимо серьезно изучать такие вопросы, как суть искусственного интеллекта, его взаимоотношения с сознанием и мышлением, различия между интеллектом и искусственным интеллектом и т.д.

Далее на конференции были прослушаны научные доклады, которые охватывали такие темы, как "Искусственный интеллект и гендер", "Искусственный интеллект и критерий человечности в обществе", "Конкуренция между человеком и искусственным интеллектом в современном мире" и т.д.

Важное слагаемое успеха

Использование мирового опыта научной диаспоры - это ресурс для социокультурного развития

Интеллектуальный потенциал современной азербайджанской диаспоры, который может быть использован для развития научной и инновационной сферы Азербайджана, значителен. Сегодня азербайджанская наука, образование, культура и экономика встроены в масштабные интеграционные процессы, так как в современных условиях мобильность ученого является одним из важных слагаемых его успешной карьеры.

Государства, думающие о своем будущем, стараются с научной диаспорой поддерживать более тесные отношения. Хотя бы на время приглашать их на родину, чтобы опыт, знания передавали подрастающему поколению, так как использование мирового опыта научной диаспоры является ресурсом для социально-экономического и социокультурного развития.

Очень глубоко эту мысль выразил наш общенациональный лидер Гейдар Алиев, когда во время одной из встреч с представителями зарубежной диаспоры сказал, что не все люди в нашем глобализирующемся мире живут на своей исторической родине, но, имея азербайджанские имя и фамилию, можно прославить свою нацию и за ее пределами. Что и подтвердил яркий представитель азербайджанской научной диаспоры, один из ведущих ученых России и Азербайджана в области геологии, поисков и разведки нефтяных и газовых месторождений, заслуженный геолог РФ, автор более 400 научных работ, среди которых 359 публикаций РИНЦ / Google Scholar, 158 - в системах Scopus/WoS, порядка 40 монографий и учебников, доктор геологоминералогических наук, профессор Вагиф Керимов, которому 5 июля исполняется 75 лет. Сегодня юбиляр - гость нашей редакции.

- Вагиф муаллим, каким был ваш путь в науку?

- Мой карьерный путь насыщен как вузовской работой, так и производственной. Окончив в 1971 году геологоразведочный факультет Азербайджанского института нефти и химии, получил специальность горного инженера-геолога и сразу же начал трудиться инженером, затем последовательно занимал должности доцента, профессора, заведующего кафедрой геология и разведки нефтяных и газовых месторождений, декана родного факультета родного АЗИ.

В конце 90-х-середине 2000-х стал совмещать преподавательскую деятельность с производственной, став поэтапно вице-президентом по геологии и геофизике ЗАО "Морнефть", гендиректором ООО "Саракташская нефтегазоразведочная экспедиция глубокого бурения" и "Оренбургская нефтегазоразведочная компания".

- В чем заключалась ваша работа?

- Я участвовал в планировании и проведении геологоразведочных работ на нефть и газ в акваториях арктических и дальневосточных морей, а также Каспийского и Черного морей, принимал активное участие в открытии, разведке и освоении месторождений нефти, в планировании и проведении геологоразведочных работ на нефть и



газ в Волго-Уральской нефтегазовой провинции, Прикаспийской впадине. Результаты проведенных работ использовались при формировании долгосрочных и среднесрочных планов геологоразведочных работ.

- Вы оставили АЗИ и стали преподавать в российских вузах?

- Да, в 2009 году меня пригласили заведовать кафедрой теоретических основ поисков и разведки нефти и газа Российской государственной нефти и газа имени И.М. Губкина, а с 2017 года я возглавляю кафедру геологии и разведки месторождений углеводородов и являюсь проректором по научной работе Российской государственного геологоразведочного университета имени Серго Орджоникидзе (МГРИ).

- Международные эксперты чрезвычайно высоко оценивают ваш вклад в нефтегазовую науку и образование. Чему посвящены ваши фундаментальные исследования?

- Оценке углеводородного потенциала, прогнозированию нефтегазоносности больших глубин и исследованию нетрадиционных источников углеводородного сырья. Смею надеяться, что мои научные труды позволяют совершенствовать основы рационального недропользования, технологии и методы моделирования разведки и добычи углеводородов: под моим руководством проводится оценка перспектив нефтегазоносности и ресурсного потенциала осадочных бассейнов, создание новых интегрированных технологий освоения месторождений углеводородов. Разработанные мной цифровые технологии, методы численного моделирования поисков, разведки и добычи углеводородного сырья позволяют наряду с графическим представлением моделей минимизировать геологические и технологические риски, оптимизировать результаты геологоразведочных работ, повысить эффективность поисков, разведки и добычи углеводородного сырья.

В 2021 году результаты моей научно-исследовательской деятельности по изучению углеводородного потенциала арктических и субарктических морей Дальнего Востока были включены в материалы доклада РАН правительству и Президенту РФ по Стратегии развития арктической зоны России и обеспечения национальной безопасности на период до 2035 года.

Кроме того, я - член научного совета по проблемам геологии, геофизики и переработки углево-

доров РАН РФ, с 2021 года - член Общественного совета при Минэнергетики России, где мною проводится разработка, корректировка и мониторинг документов стратегического планирования в ТЭК в рамках осуществления государственной энергетической политики. А с нынешнего года я вошел в состав Общественного совета при Федеральном агентстве по недропользованию (Роснедра).

- Профессор, каким научометрическим показателям соответствуют результаты вашей работы?

- Индекс Хирша в системе РИНЦ / Google Scholar - 47, в системе Scopus - 30, в системе WoS - 19.

Хотел бы также отметить, что по моей инициативе за последние пять лет в МГРИ были созданы и оснащены несколько научно-исследовательских и учебных лабораторий (моделирования углеводородных систем, литологии, геохимии углеводородов) и Научно-образовательный Центр "Цифровые технологии и моделирование".

- Вы занимаетесь также издательской деятельностью? Ваше имя часто можно встретить в периодической печати и научной литературе.

- Совершенно верно. Я являюсь главным редактором журнала "Известия вузов. Геология и разведка", член редколлегии "Горного журнала" и "Журнала российского газового общества", ANAS Transactions, Earth Sciences (Азербайджан) и PriMera Scientific Engineering (США).

- В рамках педагогической деятельности вы, конечно, подготовили много высококвалифицированных специалистов для геологической отрасли. В чем главный секрет?

- Я бы ответил так: социальный эффект научной деятельности был достигнут использованием результатов исследований, созданием комплексов образовательных программ подготовки магистров, кандидатов наук, а также изданием новых учебных пособий, позволяющих поднять образовательный процесс на новый уровень.

Мои учебники пользуются большой популярностью среди студенчества, аспирантов и научных сотрудников ("Теоретические основы поисков и разведки нефти и газа" (в 2-х томах), "Проектирование поисково-разведочных работ на нефть и газ", "Нефтегазоносные провинции и области России", "Моделирование углеводородных систем и месторождений нефти и газа", "Эндогенные природные катастрофы" и др. В 2016 году учебник "Геология и геохимия нефти и газа" был удостоен премии РАН имени И.М. Губкина.

Кроме того, я провожу большую работу в сфере образования и подготовки кадров для стран СНГ и Африки, Социалистической Республики Вьетнам. И за многолетний добросовестный труд в системе высшего образования, значительный вклад в осуществление научной деятельности, подготовку квалифицированных научных кадров и большой личный вклад в развитие минерально-сырьевой базы я награжден высокими правительственными наградами.

Галия АЛИЕВА



Масштаб - международный

96 лет назад родился выдающийся ученый академик Джалаал Алиев

Проходит 96 лет со дня рождения выдающегося ученого, заслуженного деятеля науки, академика Джалаала Алиева. Своими фундаментальными исследованиями и достижениями академик Джалаал Алиев внес весомый вклад в развитие науки в республике.

Его исследования, определив новые направления в стране, послужили решению ряда актуальных проблем, стоявших перед биологической наукой. Джалаал Алиев родился 30 июня 1928 года в городе Нахчыван. По окончании средней школы он в 1942-1944 годах учился на естественно-географическом факультете Нахчыванского института учителей, а в 1946-1951 годах получил высшее образование на биологическом факультете Азербайджанского государственного университета.

Начав трудовую деятельность в качестве младшего научного сотрудника в отделе физиологии растений НИИ земледелия Минсельхоза Азербайджана, Джалаал Алиев занимал здесь должности старшего научного сотрудника и завлабораторией, а с 1962 года до конца жизни - завотделом. Одновременно с 1971 года он работал руководителем творческой группы и завлабораторией в Институте ботаники АН республики, а с 1990 года руководил отделом молекулярно-генетических основ процесса урожайности. В 1981-1990 г.г. ученый был академиком-секретарем Отделения биологических наук Академии наук Азербайджана.

Навсегда - в сердце народа

Значительная часть творчества ученого, сформировавшего собственную школу, была направлена на развитие зерноводства. Комплексной реализацией результатов данных исследований в целенаправленной селекционной работе академик создал высокоурожайные ценные сорта. Результаты, полученные в возводимых ученым лабораториях, с одобрением были восприняты в исследовательских программах многих международных сельскохозяйственных центров.

Ученому, в центре внимания которого всегда находилось значение сохранения биологического разнообразия, принадлежат важные заслуги в разработке многочисленных международных программ по генетическим ресурсам растений в Азербайджане, а также стратегии защиты и эффективного использования биоразнообразия. Одно из научных направлений, которое развивал Джалаал Алиев, связано с установлением загрязнения земельно-растительной системы продуктами радиоактивного распада. Его фундаментальные работы по этой проблеме получили очень высокую оценку в международном масштабе.

Джалаал Алиев осуществлял заслуживающую одобрения деятельность как член ряда международных научных структур, в том числе сельскохозяйственных академий зарубежных стран, влиятельных ученых советов. Своими содержательными выступлениями на престижных симпозиумах, конгрессах и форумах, участником которых являлся, он достойно представлял азербайджанскую науку.

За достигнутые научные успехи Джалаал Алиев получил многие международные награды. Его многолетняя содержательная и плодотворная деятельность в области развития науки в Азербайджане всегда высоко ценилась. Ученый был удостоен высоких наград Азербайджанской Республики - орденов "Истиглал", "Шараф" и различных почетных званий. Скончался 1 февраля 2016 года на 88-м году жизни.

Светлая память о Джалале Алиеве, выдающемся ученом и известном общественному деятелю, всегда будет жить в сердце азербайджанского народа.

SCIENCE

Newspaper of the Presidium of the Azerbaijan National Academy of Sciences

A 50th-anniversary event dedicated to the writer and scientist Sadig Garayev took place at ANAS

A 50th-anniversary event titled "An example of loyalty to the ideology of Azerbaijanism" dedicated to the writer, PhD in biology, docent Sadig Garayev took place at ANAS.

The president of ANAS, academician Isa Habibbeyli presented the opening speech at the event, congratulating Sadig Garayev on his 50th anniversary. The academician underlined that Sadig Garayev is known for his patriotic activities as a writer, scientist and public figure. He promotes national thinking based on ideology and idea of Azerbaijanism in his works. The

edge with the public through the artistic creation.

Department head of the Institute of Philosophy and Sociology of ANAS, PhD Fuzuli Gurbanov explored the writer's creativity in his report titled "An example of loyalty to the Ideology of Azerbaijanism" from the philosophical aspects. "All aspects of the Azerbaijanism ideology are synthesized in his works through a combination of scientific and artistic elements" - he said.

During his speech, the Chairman of the Culture Committee of the Milli Majlis, parliamentarian Fazil Mustafa said that the writer Sadig Garayev pres-



writer's works reflect national and state interests, as well as human values.

The academician noted that the writer articulated national and human values in a distinctive manner within his works and skillfully portrayed his thoughts on the essence of the ideology of Azerbaijanism. "One of his books is titled "The ideology of Azerbaijanism" however, this idea is central to all his works" - he added.

The president of ANAS, Isa Habibbeyli discussed the socio-political idea of academicism, which began to emerge in our literature during the years of independence and stressed that Sadig Garayev who combined scientific understanding and artistic talent is one of the significant representatives of this process.

Academician Isa Habibbeyli mentioned some philosophical and historical works of Sadig Garayev such as "Endless Contrasts", "The Ideology of Azerbaijanism" etc. and touched upon the common characteristic features of the works.

Then, a video titled "The ideology of Azerbaijanism" was displayed during the event.

Chairman of the Natural Resources, Energy and Ecology Committee of the Milli Majlis Sadig Gurbanov made a speech at the event related to the writer's works and said Sadig Garayev is a scientist who shares his scientific knowl-

edge with the public through the artistic creation.

Director of the Institute of Manuscripts of ANAS named after Muhammad Fuzuli, academician Teymur Karimli also analyzing the writer's creativity said that he brilliantly presented the ideology of Azerbaijanism with a new way of thinking in his work.

Chairman of NAP Yasamal district organization Bakhtiyar Nabiiev, acting Rector of the Azerbaijan Higher Military School named after Heydar Aliyev, hero of the Patriotic War, colonel Nizami Movlanov, chairman of the Free Trade Union of ANAS, PhD in political sciences, Sanan Hasanov and others made speeches at the event and expressed their thoughts on the activity of the writer.

A video titled "Worlds in Dialogue" was displayed after the speeches.

Afterward, the employee of the Institute of Botany of the Ministry of Science and Education, PhD in biology Khuraman Khalilova presented a congratulatory letter on behalf of the staff of the Institute.

Scientist and writer Sadig Garayev expressed his gratitude to the leadership of ANAS for the organization of the event and all attendees for the participation.

ACTUALLY

SCIENCE

Half-year results and tasks ahead were discussed in the Institute of Literature



Regular meeting of the Scientific Council of the Institute of Literature of ANAS named after Nizami Ganjavi was held on June 24. The primary item on the meeting agenda was to review the institution's results concerning scientific and scientific-organizational activities for the first six months of the year.

First, Professor Gazanfar Pashayev, Chief Researcher at the Institute of Literature, was presented with the European Order of Honor bestowed upon him by the Turkic World Studies International Academy of Sciences.

Furthermore, Professor Islam Garibli who heads the Department of Modern Azerbaijani Literature at the institute was awarded a Certificate of Honor of the Institute of Literature named after Nizami Ganjavi in celebration of his 70th birthday.

In his opening speech at the meeting, the president of ANAS, and director of the Institute of Literature, academician Isa Habibbeyli discussed the overall activities of the institution's employees and expressed confidence that the range of scientific studies would continue to expand over the next six months, leading to significant new results.

Academician Isa Habibbeyli mentioned that discussions on the results of scientific and scientific-organizational activities for the first half of 2024 are currently underway across all institutes and organizations of ANAS. Additionally, he noted that to enhance the quality of research and foster more fruitful exchanges of views, responsible employees of the administration of the Presidium of ANAS had been included in the reporting meetings.

During the meeting, they discussed the current state of works related to President Ilham Aliyev's decree on the "Celebration of the 100th anniversary of the Nakhchivan Autonomous Republic" signed on December 30, 2023. The president of ANAS mentioned that various events are being conducted across the entire country according to the decree of significant political importance. Saying that ANAS also organizes a series of events related to the jubilee of Nakhchivan which is an integral part of Azerbaijan, academician Isa Habibbeyli added that on the occasion of the centenary of the autonomous republic, the Institute of Literature named after Nizami Ganjavi together with the Nakhchivan Division of ANAS prepare to publish a book "Nakhchivan Literary Environment: Traditions and Modern Period" and the relevant event is planned to be held by the Institute of Literature. Afterward, the scientific secretary of the Institute of Literature Ph.D. in philology, docent Aygun Bagirli presented a report on the scientific activity of the institution

for the first half of 2024. She reported on the tasks given to the scientific institutions to implement orders and decrees of the President of the Azerbaijan Republic, decisions of the Cabinet of Ministers, and state programs. Aygun Bagirli talked about the works carried out by the institute according to the President's orders: "declaring the year 2024 as "Green World Solidarity Year" in Azerbaijan", "the celebration of the 530th anniversary of genius Azerbaijan poet Muhammad Fuzuli", "the celebration of the 140th anniversary of Muhammad Amin Rasulzade", "the celebration of the 100th jubilee of Nakhchivan Autonomous Republic", as well as "the action plan for declaring Azerbaijan's Shusha city as the "Cultural Capital of the Islamic World for 2024" and "measures related to the designation of the city of Shusha as the "Youth Capital of the Organization of Islamic Cooperation" for 2024".

The reporter stated that currently, research is ongoing in 2 areas, addressing 8 problems, 19 themes, and 133 works, and spoke about the current state of electronic science, the institute's publication activities, conferences, sessions, seminars, and jubilee events that had been organized.

She emphasized that the institute is focusing heavily on expanding its international relations and pointed out that in March 2024, they signed a memorandum of cooperation with the Kirkuk Culture Association. Additionally, Aygun Bagirli stressed the institute's commitment to developing the potential of young staff members.

The scientific secretary also talked about the works conducted by the institute this year regarding the popularization and promotion of scientific knowledge.

Head of the Science and Education Department of the Administration of the Presidium, Doctor of philological sciences, docent Sarkhan Khavari, stated that the Institute of Literature has a long history and rich traditions. He positively assessed the detailed report on the activity results of the institution for the first half of 2024 and the works conducted by the institute.

Then deputy director of the institute, PhD in philology, docent Mehman Hasanli reported on "Electron Literature Institute in 2024: results and perspectives".

Also the head of Department of Literary Criticism, doctor of philological sciences, docent Vagif Yusifli spoke about the preparations for the "Literary Process - 2023" creative conference.

The report on six months' activities of the institute in 2024 was highly assessed and adopted at the meeting.

Редакционная коллегия:

Иса Габибейли, Ариф Гашимов, Дильгам Тагиев,
Ибрагим Гулиев, Наргиз Пашаева, Расим Алигулиев, Тофик Нагиев,
Ирада Гусейнова, Говхар Бахшалиева, Джамиль Алиев,
Исмаил Гаджиев, Фуад Алиев

Главный редактор: Арагусейн Шукюров

Адрес: Баку, AZ 1001,

ул. Истиглалийят, 30, Президиум НАНА

e-mail: elm.nauka.gazet@gmail.com

Мнение авторов может не совпадать с мнением редакции.

Тираж: 2000